

AZƏRBAYCAN RESPUBLİKASI
AZERBAIJAN REPUBLIC

ETİBARNAMƏ	POWER OF ATTORNEY
Aşağıda imza edənlər (S. A. A., vəzifəsi)	The undersigned (name, corporate position)
Ünvan:	Address:
etibar edirəm	Hereby authorize
ünvan	residing at
- bizim adımızdan Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzi Publik Hüquqi Şəxsə ixtira, sənaye nümunəsi, faydalı model, əmtəə nişanına aid iddia sənədlərinin verilməsi, kargüzarlıq işlərin aparılması və bu iddialar üzrə sənaye mülkiyyəti obyektlərinə aid mühafizə sənədlərin alınması, qüvvədə saxlanılması, dəyişiklik edilməsi, hüquqların verilməsi, lisenziyanın qeydiyyatına alınması və dayandırılması ilə əlaqədar başqa hüquqi əhəmiyyətli işlərin aparılmasına;	- to file our name with the The Azerbaijan Republic The Centre of Patent and Trademarks to public legal entity applications for patents, designs, utility models, trademarks to prosecute said applications and receive any and all documents issued in this respect, to perform other legal actions in connection with maintaining, introduction of changes, transfer, licensing or abandonment of rights in the objects of industrial property;
-bizə aid intellektual mülkiyyət hüququnun pozulması ilə əlaqədar, eləcə də üçüncü şəxs tərəfindən başlanmış, səlahiyyətli orqan qarşısında müvəkkillik daxil edilməklə, o cümlədən məhkəmə və digər orqanlarda işlərin aparılmasına, eləcə də bizim adımızdan bu sahədə sazişlərin bağlanmasına; öz etibarını başqasına tapşırmaq hüququ ilə etibar edirik.	- to represent us in connection with infringement of intellectual property right belonging to us, and also in actions started by third parties, before the competent authorities, including court and other organ and also to enter in our name into settlements and other agreements in tills field.
Bu etibarnamə imzalandığı tarixdən <u> 3 </u> müddət ərzində etibarlıdır.	This power is effective for the period of <u> 3 </u> years.
Etibarnamənin leqallaşdırılması tələb edilmir.	Legalization is not required.
İmza edən şəxsin adı və soyadı	Name and Surname of the person who signs -
İmza edən şəxsin vəzifəsi	The occupied post of the signed person is underlined:
İmza	Signature
Tarix / yer	Date / Place
Möhür	Seal / stamp

The document shall be obligatory certified by the company's seal / stamp OR be notarized.